



European Bank
for Reconstruction and Development

Layihənin İcmal Sənədi

Layihənin adı:	Accessbank Azərbaycan (MKOS) Krediti
	Azərbaycan
Layihənin nömrəsi:	43247
Biznes Sektoru:	Kiçik Sahibkarlığın
Dövlət/Özəl:	Özəl Sektor
İdarə Heyətinin Müəyyən Etdiyi Tarix:	13 Dek 2011
Status:	Yekun yoxlamani keçdi. Şuranin tastiği gözlənilir.
LİS-in oxunma tarixi: LİS-in yenilənmə tarixi:	11 Noy 2011
Layihənin Təsviri və Məqsədləri:	<p>AYİB yerli mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyə imkanlarını artırmaq məqsədilə Accessbank Azərbaycana 25 milyon ABŞ Dolları həcmində kredit ayırmağı planlaşdırır</p> <p>Bu əməliyyat ümumilikdə inkişafı dəstəkləyəcək və ölkədə, xüsusən də rayonlarda bu növ borcvermənin genişlənməsinə yol açacaqdır</p> <p>Bu, eyni zamanda global maliyyə böhranı və Avro məkanında yaşanan suveren borc böhranlarından sonra əhəmiyyətli dərəcədə qıt xarakter alan uzun müddətli maliyyələşməni təmin edəcəkdir</p> <p>Nəticədə bu əməliyyat Accessbankın maliyyələşməsinə diversifikasiya etməklə bankın balans cədvəlini və biznes modelini yaxşılaşdıracaqdır</p>
Sub-layihələr:	Yoxdur
Dəyişikliklərin Təsviri:	<p>Əməliyyatın reallaşması ilə aşağıdakı dəyişiklikləri həyata keçirmək nəzərə alınmışdır – maliyyə vasitəçiliyini və MKOS-ların maliyyə vəsaitlərinə çıxışını asanlaşdırmaqla bazarın genişləndirilməsi</p> <ul style="list-style-type: none">- Kənd təsərrüfatı- Qabiliyyətlərin ötürülməsi <p>Bütünlüklə MKOS-lara maliyyə xidmətləri təqdim etməyə fokuslanmış yeganə kommersiya bankı kimi Accessbankın digər yerli banklara mühüm nümunəvi təsiri vardır</p> <p>Bakıdan kənar regional təmsilçiliyi vasitəsilə, bank maliyyə imkanlarının məhdud olduğu regionlarda da MKOS-larla yaxın təmas quracaqdır</p> <p>Accessbank Azərbaycanda kiçik fermerlərə borc ayıran aparıcı kreditordur və bu əməliyyat Accessbanka kənd təsərrüfatı maliyyələşməsinə gələcəkdə artırmağa şərait yaradacaqdır</p> <p>Əlavə olaraq, Accessbank yetərsiz Xarici Mübadilə (XM) gəlirinə malik XM sub-borcalanlar üzrə həssaslıq analizini işləyib</p>

	<p>hazırlayır. Məqsədi müxtəlif stress ssenariləri ilə geri ödəniş və ödənişlər üzrə devalvasiya təsirini açıqlamaq üçün onların potensialının nümayiş etdirməkdir</p>
Müştəri:	Accessbank Azərbaycan, MKOS-lara maliyyə xidmətlər üzrə aparıcı təminatçı olub, gəlirlərinə görə Azərbaycanda ikinci, ümumi kredit portfelinə görə isə altıncı ən böyük bankdır.
AYİB maliyyəsi:	Beş il müddətinə (iki il güzəşt dövrü) və 2 tranşda olmaqla 25 milyon ABŞ Dolları (i) 15 milyon ABŞ Dolları və (ii) 10 milyon ABŞ Dolları (bağlımsız)
Layihənin ümumi dəyəri:	25 milyon ABŞ Dolları
Ətraf-mühit və Sosial Kateqoriya, Ətraf Mühitə təsir və onun yumşaldılması	AYİB-in Ətraf-mühit və Sosial Siyasəti ilə tənzim olunan Maliyyə İnstitutu (MU) kimi kateqoriyalaşmış. Accessbank onlayn bələdçidə öz əksini tapmış Ətraf-mühit və Sosial prosedurları həyata keçirməli və fəaliyyətini AYİB-in (əsasən 2 və 9-cu maddələr əsas olmaqla) Mİ-yə tətbiq etdiyi Faliyyət Tələbləri ilə uzlaşdırmalıdır.
Texniki Əməkdaşlıq:	Yoxdur
Şirkət üzrə Əlaqələndirici Şəxs:	<p>Renata Iksar, iksarr@ebrd.com</p> <p>Sven Friebe: friebes@ebrd.com</p>
Biznes İmkanları:	Biznes imkanları və satınalma üçün müştəri ilə əlaqə saxlayın
Ümumi Sorğular:	Satınalma ilə əlaqəli olmayan AYİB-lə bağlı suallar üçün: Tel: +44 20 7338 7168; Faks: +44 20 7338 7380 E-mail: projectenquiries@ebrd.com
İctimai İnformasiya Siyasəti (İİS)	<p>İİS AYİB siyasəti, strategiya və əməliyyatları üzrə daha yaxşı təşviqat və maarifləndirməni təmin etmək məqsədilə AYİB-in informasiya siyasətini və hissədarları ilə məsləhətləşmələr aparılmasının yollarını müəyyən edir.</p> <p>İİS-nin mətni ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz: http://www.ebrd.com/about/policies/pip/index.htm</p>
Layihə üzrə Şikayət Mexanizmi (LŞM)	<p>AYİB, Bank tərəfindən maliyyələşən layihələrlə bağlı zərər verici və ya potensial zərər daşıyan hallar haqqında bir və ya bir neçə şəxs və ya hər hansı bir təşkilat tərəfindən irəli sürülən hallara müstəqil baxılması üçün Layihə Şikayət Mexanizmi (LŞM) yaratmışdır. LŞM tənzimləyən Prosedur qaydaları: http://www.ebrd.com/about/integrity/irm/about/pcm.pdf, Rus dilində olan versiyasını aşağıdakı keçiddən əldə edə bilərsiniz. http://www.ebrd.com/about/integrity/irm/about/PCMRulesRussia.n.pdf</p> <p>LŞM mexanizmi üzrə hər hansı bir şikayət AYİB maliyyəsinin son bölgüsündən sonra, 12 aydan gec olmamaq şərtilə qeydə alınmalıdır. Şikayətin sənədləşməli olduğu zaman kəsiyi ilə əlaqəli suallarınız yarandığı halda, aşağıdakı e-mail ünvanından pcm@ebrd.com LŞM üzrə mütəxəssislə və ya AYİB-in müvafiq Daimi Nümayəndəlik ofisi ilə əlaqə saxlaya bilərsiniz</p>